

“Maliyyə, pul tədavülü və kredit” fənni üzrə testlər

Sual 1 Pulun mövcudluğunun zəruri əsası

- a.Dövlətin maliyyə ehtiyacları
- b.Xarici iqtisadit əlaqələr
- c.Əmtəə istehsalı və əmtəə tədavülü
- d.Mərkəzi və kommersiyalı banklarının tələbatı+

Sual 2: Pulun meydana gəlməsinin ilkin şərti

- a.Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
- b.Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləçsinə keçid+
- c.Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- d.İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan

bazarların meydana çıxması

Sual 3: Pul ... ümumi ekvivalentidir.

- a.Mübadilə dəyərinin
- b.Mal və xidmətlərin dəyəri+
- c.İstehlak dəyərinin
- d.Tam dəyərli pulların çəkisinin

Sual 4: Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə əks etdirir.

- a.Tam+
- b.Pul
- c.Ümumi
- d.Sadə

Sual 5: Nominal dəyərləri pullar tam dəyərlidir.

- a.Bazarda kortəbii müəyyən olunan
- b.Real dəyərindən aşağı olan
- c.Real dəyərini üstələyən
- d.Real dəyərə müvafiq olan+

Sual 6: Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- a.Tam
- b.Pul
- c.Ümumi
- d.Sadə+

Sual 7: Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır?

- a.Forfeytinq
- b.Dempinq
- c.Barter+
- d.Faktoring

Sual 8: Nominal dəyəri dəyər nişanələri puldur:

- a.Müəyyən olunmayan
- b.Real dəyərə müvafiq olan
- c.Real dəyərindən aşağı olan
- d.Real dəyərdən yuxarı olan+

Sual 9: Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- a.Monetarist
- b.Rasionalist
- c.Təkamül+
- d.Psixoloji

Sual 10: Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- a.Ancaq mənəvi
- b.Məhdud saydakı
- c.Bütün+
- d.Ancaq maddi

Sual 11: Pul dəyərinin müstəqil formasıdır.

- a.Mübadilə+
- b.İstehlak
- c.Əmtəə
- d.Maliyyə

Sual 12: Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir:

- a.Tam
- b.Pul
- c.Ümumi+
- d.Sadə

Sual 13: Əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- a.Dəyəri+
- b.İstehlak dəyəri
- c.Valyuta kursu
- d.Mənfəəti

Sual 14: Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- a.Xarici+
- b.Daxili
- c.Mənəvi
- d.Mövsümi

Sual 15: Əmtəənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir:

- a.Gəlir
- b.Mənfəət
- c.Rentabellik
- d.Qiymət+

Sual 16: Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- a.Pul-əmtəə-pul+
- b.Əmtəə-pul-əmtəə
- c.Əmtəə-əmtəə- pul
- d.Pul – borc öhdəliyi- əmtəə

Sual 17: Müasir pullar:

- a.Qızıla dəyişdirilmir+
- b.Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- c.AR Mərkəzi bankında qızıla dəyişdirilir
- d.AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.

Sual 18: mövcud olduqca pul mövcud olacaqdır:

- a. Əmtəə istehsalı+
- b. Valyuta bazarı
- c. Fond bazarı
- d. Veksel mübadiləsi

Sual 19: Pulun funksiyaları deməkdir:

- a. Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
- b. Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü+
- c. Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- d. Kreditə verilmiş pulun qiyməti

Sual 20: Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- a. Yalnız tam dəyərli+
- b. Yalnız natamam dəyərli
- c. Tam və natamam dəyərli
- d. Kağız və kredit

Sual 21: Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- a. Əmtəə mübadiləsində vasitəçi
- b. Borc öhdəliklərinin ödəmə vasitəsi
- c. Ümumi dəyər etalonu+
- d. Yığım və əmanət vasitəsi

Sual 22: Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- a. Dünya pulu
- b. Tədiyə vasitəsi
- c. Dəyər ölçüsü+
- d. Tədavül vasitəsi

Sual 23: Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- a. Əmtəələrin mübadiləsində vasitəsi+
- b. Borc öhdəliklərinin ödənilməsində vasitəçi
- c. Yığım və əmanət vasitəsi
- d. Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent

Sual 24: Tədavül vasitəsi funksiyasını pullar yerinə yetirir.

- a. İdeal, xəyal edilən
- b. Ancaq real+
- c. Ancaq nağdsız
- d. İdeal və real

Sual 25: Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- a. Əmtəə təklifini xeyli qabaqlamalıdır
- b. Əmtəə təklifindən xeyli aşağı olmalıdır
- c. Vaxt keçdikgə azalsın
- d. Əmtəələrin təklifinə uyğun olmalıdır.+

Sual 26: Tədavül vasitəsi funksiyasını yerinə yetirir

- a. Yalnız tam dəyərli pullar
- b. Yalnız dəyər nişanələri

- c. Tamdəyərli pullar və dəyər nişanələri+
- d. Yalnız nağdsız pullar

Sual 27: Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- a. Əmtəələrin mübadiləsində vasitəçilikdə
- b. Borc öhdəliklərinin ödənilmə vasitəsində
- c. Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
- d. Yığım vasitəsi və pul artımında+

Sual 28: Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- a. Yalnız real pullar+
- b. İdeal pullar
- c. İdeal və real pullar
- d. Yalnız nağdsız pullar

Sual 29: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- a. Əmtəə-pul-əmtəə+
- b. Pul-əmtəə-pul
- c. Əmtəə-borc öhdəliyi-pul
- d. İstehsal – bölgü- mübadilə – istehlak

Sual 30: Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- a. Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
- b. Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
- c. Ölkələr arasındakı və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı+
- d. Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı

Sual 31: Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- a. Yalnız ixrac edənlərə
- b. Yalnız alıcı dövlətin hökumətinə
- c. İxrac və idxal edənlərə+
- d. Yalnız idxalçılara

Sual 32: Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- a. Dönərli olmayan
- b. Sərbəst dönərli+
- c. Qismən dönərli
- d. Tədavül olunmayan

Sual 33: Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- a. Müəyyən edilmirdi
- b. Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- c. Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi+
- d. Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii

formalaşan pul vahidinin səviyyəsi idi.

Sual 34 : Əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- a. Kredit+
- b. Faktoring
- c. Forfeyting
- d. İcarə

Sual 35: Hansı pul vahidləri beynəlxalq vahiddir:

- a. SDR, ekü və avro
- b. Ekü və dollar
- c. SDR və avro

d.SDR və ekü+

Sual 36: Pul yığımları mövcud olur:

- a.Yalnız fərdi sahibkarlıq sferasında
- b.Maddi istehsal sferası və fərdi şəxslərdə+
- c.Yalnız ayrı-ayrı şəxslərdə
- d.Yalnız maddi istehsal sferasında

Sual 37: Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- a.Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- b.Ömtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında+
- c.Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
- d.Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında

Sual 38: Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- a.Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- b.Müəyyən olunmur
- c.Pul vahidinin metal çəkisinə uyğun gəlir
- d.Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul

vahidinin səciyyəsidir.+

Sual 39: Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- a.Genişlənir
- b.Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- c.Dəyişilməz qalır
- d.Azalı+

Sual 40: Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- a.Dövlət tərəfindən
- b.Sövdələşən tərəflər tərəfindən
- c.Ömtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə+
- d.Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada

Sual 41: Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- a.Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
- b.Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
- c.Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda
- d.Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında+

Sual 42: Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyanı yerinə yetirirlər:

- a.Dəfinə
- b.Dünya pulu+
- c.Tədiyə vasitəsi
- d.Dəyər ölçüsü

Sual 43: Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər:

- a.Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda+
- b.Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
- c.Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda

d.Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə

Sual 44: Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- a.Çox məhduddur
- b.Daralır
- c.Genişlənir+
- d.Sabit qalır

Sual 45: Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- a.Yalnız veksellərin tətbiqi zamanı baş verir
- b.Heç vaxt baş vermir
- c.Yalnız nağdsız formada
- d.Daima baş verir+

Sual 46: Pul yığını ola bilər:

- a.Nağd və nağdsız formalarda+
- b.Yalnız nağd formada
- c.Yalnız nağdsız formada
- d.Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə

Sual 47: Dəfinə yığımdan fərqli olaraq:

- a.Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
- b.Məqsədli təyinata malikdir, tədiyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
- c.Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır+
- d.Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.

Sual 48: Pul tədiyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılaşması:

- a.Daima baş verir
- b.Dövri olaraq baş verir
- c.Yalnız nağd hesablaşmalarda baş verir
- d.Baş vermir+

Sual 49: Pulun tədiyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- a.Əmtəə-pul- əmtəə
- b.Pul-əmtəə-pul
- c.Əmtəə-pul-borc öhdəliyi
- d.Əmtəə-borc öhdəliyi – pul+

Sual 50: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- a.Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda+
- b.Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
- c.Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
- d.Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə

Sual 51: Pul hansı halda tədiyə vasitəsi funksiyasını yerinə yetirir:

- a.Yalnız əmtəə tədavülü sferasında
- b.Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində +
- c.Yalnız qeyri-əmtəə ödənişləri sferasında

d.Yalnız maliyyə əməliyyatları zamanı

Sual 52: Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- a.Tədavül vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü+
- d.Yığım vasitəsi

Sual 53: Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü+
- d.Tədavül vasitəsi

Sual 54: Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü+
- d.Tədavül vasitəsi

Sual 55: Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü+
- d.Tədavül vasitəsi

Sual 56: Əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi+
- c.Dəyər ölçüsü
- d.Tədavül vasitəsi

Sual 57: Əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü
- d.Tədavül vasitəsi+

Sual 58: Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi+
- c.Dəyər ölçüsü
- d.Tədavül vasitəsi

Sual 59: Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü+
- d.Tədavül vasitəsi

Sual 60: Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü
- d.Tədavül vasitəsi

Sual 61: Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi+
- c.Dəyər ölçüsü
- d.Tədavül vasitəsi

Sual 62: Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:

- a.Yığım vasitəsi
- b.Tədiyə vasitəsi
- c.Dəyər ölçüsü
- d.Tədavül vasitəsi+

Sual 63: Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır:

- a.Lombard
- b.Netto
- c.Uçot+
- d.İnhisarçı

Sual 64 : Pulun rolu:

- a.Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.
- b.İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- c.Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır.
- d.Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.+

Sual 65: Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- a.Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- b.İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır.+
- c.Pulun yığımını baş verir və yığım fondu formalaşır.
- d.Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.

Sual 66: İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- a.Barter sövdələşmələri:
- b.Kartoçka və mal talonları.
- c.Pul.+
- d.Mal buraxılışının müəyyən olunan normaları.

Sual 67: İnflyasiya prosesləri:

- a.Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır+
- b.Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.

- c. Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- d. Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.

Sual 68: Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- a. Mal istehsalçıları arasında rəqabətdə.
- b. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə.
- c. Kortəbii qiymət qoyma ilə.
- d. Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə.+

Sual 69: Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- a. Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- b. Ölkənin qızıl valyuta ehtiyatlarının həcmnin hesablanması.
- c. İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və

hesablanması.

- d. Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində.+

Sual 70: Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- a. İxtisar olunur.
- b. Genişlənir.+
- c. Dəyişməz qalır.
- d. Ancaq istehsal sferasında genişlənir.

Sual 71: Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- a. Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
- b. Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- c. Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir.+
- d. Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.

Sual 72: Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- a. Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla+
- b. Mərkəzləşdirilmiş qaydada.
- c. Kortəbii.
- d. Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.

Sual 73: Planlı iqtisadiyyatda pula əsasən yanaşıldır:

a. İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.

b. İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.+

- c. Kapital və ya öz-özünə artan dəyər kimi.
- d. Yığım vasitəsi və sərvətin artırılması kimi.

Sual 74: Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- a. Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
- b. Pulun yaranmasının qeyri əmtəə xarakteri.
- c. İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi+

- d. Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları.

Sual 75: Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır:

a.Xarici iqtisadi əlaqələrin geniş inkişafı və pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.

b.Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurəti ilə.+

c.Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.

d.Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.

Sual 76 : Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

a.Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsinə asılıdır.

b.Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.

c.Tələb və təklifin təsiri ilə kortəbii qaydada.

d.Tədavüldə olan pul kütləsi ilə+

Sual 77: Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir:

a.Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq.+

b.Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.

c.Tələb və təklifin sərbəst təsiri altında kortəbii.

d.Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsinə asılı olaraq.

Sual 78: Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur:

a.Qiymətqoyma proseslərinin kortəbiiyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.

b.Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını+

c.Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi

d.Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.

Sual 79: Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

a.Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.

b.Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.

c.Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.

d.Məşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur.+

Sual 80: Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

a.Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir.+

b.Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.

c.Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.

d.Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır.

Sual 81: Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

a.Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına

b.təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.

c.Pulun yığımını stimullaşdırılmasına

d.Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə+

Sual 82: Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- a.Nominalist.+
- b.Metallist.
- c.Keynsian.
- d.Monetarist.

Sual 83: Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- a.Nominalist.+
- b.Metallist.
- c.Keynsian.
- d.Monetarist.

Sual 84: Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir:

- a.Pul yığımını stimullaşdırılmasına
- b.Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə
- c.Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına+
- d.Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

Sual 85: pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- a.Nominalist.
- b.Metallist.+
- c.Keynsian.
- d.Monetarist.

Sual 86: İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədaviyədəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır:

- a.Nominalist.
- b.Metallist.+
- c.Keynsian.
- d.Monetarist.

Sual 87: Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır:

- a.Nağd
- b.Kağız
- c.Metal
- d.Nağdsız+

Sual 88: Nağdsız pullar dövriyyəyə buraxılır:

- a.Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- b.Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- c.Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
- d.Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə+

Sual 89: Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- a.Əmək haqqının verilməsi ilə.
- B.Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.

- c.Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.+
d.Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.
- Sual 90: Pul emissiyasının əsasında əməliyyatı dayanır.
 - a.Maliyyə.
 - b.Kredit.+
 - c.Valyuta.
 - d.Fond.
- Sual 91: Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:
 - a.Həmişə azalır
 - b.Həmişə artır.
 - c.Dəyişməz qalır.
 - d.Artıb və ya azala bilər.+
- Sual 92: Pulun emissiyası mövcuddur:
 - a.Ancaq nağd.
 - b.Ancaq kağız
 - c.Nağd və nağdsız.+
 - d.Ancaq nağdsız.
- Sual 93: Nağd pulun emissiyasını həyata keçirir:
 - a.Kommersiya bankları və müəssisələri.
 - b.Kommersiya bankları.
 - c.Mərkəzi Bank və kommersiya bankları.
 - d.Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri.+
- Sual 94: Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:
 - a.Dövlət Xəzinədarlıq Agentliyində
 - b.Kommersiya banklarında.
 - c.Mərkəzi Bankın ərazi idarələrində.+
 - d.İpoteka Fondunda.
- Sual 95: multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:
 - a.Bank.+
 - b.Depozit
 - c.Kredit.
 - d.Ssuda
- Sual 96: Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir:
 - a.Nağd.
 - b.Nağdsız.+
 - c.Tam dəyərli.
 - d.Kağız.
- Sual 97: Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məharicindən çoxdursa bu zaman pul:
 - a.Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.
 - b.Mərkəzi Banka göndərilir
 - c.Depozit hesablarına köçürülür
 - d.Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.+
- Sual 98: Ərazi idarələrinin ehtiyat fondunda saxlanılır:
 - a.Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı.+
 - b.Ölkənin qızıl valyuta ehtiyatı.

- c. Ancaq xırda metal sikkələrin ehtiyatı.
- d. Yarasız nağd pul.

Sual 99: multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- a. Kredit.+
- b. Depozit.
- c. Bank.
- d. Maliyyə.

Sual 100 : Ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- a. Müəssisələrə.
- b. Əhaliyə.
- c. Kommersiya banklarına+
- d. Bələdiyyə orqanlarına.

Sual 101: multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- a. Kredit.
- b. Depozit.+
- c. Bank.
- d. Maliyyə

Sual 102: Hesablaşma-kassa mərkəzinin... .. yerləşən pulun hərəkət edir :

- a. Dövriyyə kassasında+
- b. Ehtiyat fondunda.
- c. Dövriyyə kassasında və ehtiyat fondunda
- d. Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.

Sual 103: Gündəlik emissiya balansı tərtib edilir:

- a. Ərazi idarələri və kommersiya bankları ilə birgə.
- b. Kommersiya bankları tərəfindən.
- c. Mərkəzi bankın idarə heyəti tərəfindən+
- d. Maliyyə Nazirliyi tərəfindən.

Sual 104: Ərazi idarəsinin dövriyyə kassasının təyinatı:

- a. Kommersiya banklarından nağd pulun qəbulu üçün
- b. Kommersiya banklarına nağd pulun verilməsi və banklarda nağd pulun qaytarılması.+
- c. Kommersiya banklarından nağd pulun verilməsi.
- d. İnvestisiya layihələrinin həyata keçirilməsi.

Sual 105: Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir:

- a. Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən
- b. Kommersiya banklarının kassa dövriyyəsi əsasında Mərkəzi Bank tərəfindən+
- c. Sosial iqtisadi vəziyyətin tədqiqi əsasında yerli hakimiyyət orqanları tərəfində
- d. Müəssisələrin pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən

Sual 106: Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir:

- a. Kommersiya bankları+
- b. Mərkəzi Bank
- c. Ərazi idarələri
- d. Bank olmayan kredit təşkilatları

Sual 107: Ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul:

- a.Mərkəzi Bankdan daxil olur.
- b.Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.
- c.Kommersiya banklarına ötürülür
- d.Ehtiyat fondundan dövriyyə kassasına köçürülür.+

Sual 108: Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənəsbidir:

- a.Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı. +
- b.Ərazi idarəsinin dövriyyə kassası
- c.Müəssisənin kassa ehtiyatı
- d.Məcburi sığorta fondu

Sual 109: Multiplikativ əmsal müəyyən müddət üçün artımını xarakterizə edir:

- a.Dövriyyədəki pul kütləsinin+
- b.Kommersiya bankında depozit əmanətinin.
- c.Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının
- d.Kommersiya banklarının resurs bazasının

Sual 110: Ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait hüdudunda nağd pul verir:

- a.Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə
- b.Tərəflər arasındakı müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla
- c.Ödənilmir+
- d.Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.

Sual 111: Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir:

- a.Kommersiya bankları tərəfindən
- b.Kommersiya bankları və Mərkəzi Bank tərəfindən
- c.Mərkəzi Bank tərəfindən+
- d.Kommersiya bankları və müəssisələr tərəfindən

Sual 112: İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətdə hesablanılır:

- a.Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- b.Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.

c.Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.

- d.Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi+

Sual 113: Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- a.Multiplikativ əmsallar
- b.Pul tədavülünün sürət göstəriciləri.
- c.Monetizasiya əmsalları
- d.Pul aqreqatları.+

Sual 114: İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanılır:

- a.Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- b.Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
- c.Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalağına nisbəti kimi.+

d.Müəyyən müddət ərzində bankın kassasınadaxil olan hasilatın tədavüldəki pulun orta qalıq nisbəti kimi.

Sual 115: Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır:

- a.Tədavül vasitəsi və tədiyə vasitəsinə+
- b.Dəyər ölçüsünə
- c.Tədavül vasitəsi və yığım vasitəsinə.
- d.Dəyər ölçüsü və tədiyə vasitəsinə

Sual 116: Pul kütləsinin ən likvid hissəsi:

- a.Nağdsız pul
- b.Kvazi pul
- c.Nağd pul+
- d.Xarici valyutada depozit

Sual 117: Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanır:

a.Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi

b.Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalığına nisbəti kimi.+

- c.Milli gəlirin pul kütləsinə nisbəti kimi
- d.Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi

Sual 118: Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- a.Pul nişanlarının hərəkət intensivliyini+
- b.Milli valyutanın devalvasiya və revalvasiya faizini
- c.Manatın alıcılıq qabiliyyətini
- d.Manatın əmtəə və mala örtülməsi dərəcəsini

Sual 119: Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındakı əlaqə:

- a.Birbaşadır
- b.Əksinədir+
- c.Mövcud deyildir
- d.Mərkəzləşdirilmiş qaydadadır

Sual 120: Pulun tədavül sürətinin artması:

- a.Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir
- b.Tədavül üçün zəruri olan pulun miqdarını azaldır.+
- c.Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
- d.Tədavülə zəruri olan pulun miqdarını artırır

Sual 121: Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- a.Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını
- b.Pulun miqlarının artmasını+
- c.Dövriyyədən pulun bir hissəsinin götürülməsi
- d.Milli valyutanın revalvasiyasının keçirilməsini

Sual 122: Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- a.Pulun tədavül sürətinin azalmasını
- b.Mal alışı üçün zəruri olan pul miqdarının artmasını+
- c.Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
- d.Mal alışı üçün zəruri olan pul miqdarının azalmasını

Sual 123: Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındakı nisbət müəyyən edilir:

- a.Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən
- b.Pulun dəyər ölçüsü funksiyası vasitəsilə kortəbii
- c.Bankların və müəssisələrin müqaviləsi üzrə.

- d.Pulun dəfinə funksiyası vasitəsilə kortəbii+
- Sual 124: Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını:
- a.Kommersiya bankları müəyyən edirlər
 - b.Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür.+
 - c.Kortəbii müəyyən edilir.
 - d.Planlı qaydada müəyyən edilir
- Sual 125: Monetizasiya əmsalı bu nisbətlə hesablanır:
- a.Milli gəlirin pul bazasına nisbəti kimi.
 - b.Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi.+
 - c.Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcminə nisbəti kimi.
 - d.ÜDM-in moninal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi
- Sual 126: Nağdsız dövriyyənin inkişafı
- a.Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
 - b.Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır.+
 - c.tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir
 - d.Nağd dövriyyəni tamamilə ləğv edir
- Sual 127: Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul:
- a.Dəfinəyə çevrilir+
 - b.Tədavüldə qalaraq inflyasiyanı artırır
 - c.Mərkəzi Bank tərəfindən tədavüldən götürülür.
 - d.Kommersiya bankları tərəfindən tədavüldən götürülür
- Sual 128: Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir:
- a.Mərkəzi Bank+
 - b.Maliyyə Nazirliyi
 - c.Milli Məclis
 - d.Nazirlər Kabineti
- Sual 129: Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:
- a.Həmişə baş verir.
 - b.Heç zaman baş vermir+
 - c.Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
 - d.Dövri olaraq baş verir.
- Sual 130: Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:
- a.Kommersiya banklarının.+
 - b.Ərazi idarələrinin
 - c.Bank olmayan kredit təşkilatlarının
 - d.Bankomatların
- Sual 131: Tədiyyə dövriyyəsi həyata keçirilir:
- a.Nağd və nağdsız formalarda+
 - b.Yalnız nağd formada.
 - c.Yalnız nağdsız formada
 - d.Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada
- Sual 132: Bütün nağdsız dövriyyə:
- a.Tədiyyəsiz.
 - b.Nağd.
 - c.Mövsümi.
 - d.Ödənişli+

Sual 133: Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- a.Tədavül vasitəsi
- b.Yığım vasitəsi
- c.Tədiyə vasitəsi+
- d.Dəyər ölçüsü

Sual 134: Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri şərt kimi mövcud olmalıdır:

- a.Dövriyyə kassasının limiti.
- b.Bank hesabları+
- c.Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
- d.Mərkəzi Bankın xüsusi icarəsi.

Sual 135: Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırlar:

- a.Müxbir.+
- b.Loro
- c.Nostro.
- d.Büdcə

Sual 136: İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- a.Nağdsız.+
- b.Nağd
- c.Mövsümi.
- d.Valyuta

Sual 137: Nağdsız hesablaşma sistemlərinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir.

- a.Hesablama Palatasının
- b.Kommersiya bankların
- c.Klirinq Mərkəzinin
- d.Mərkəzi Bankın+

Sual 138: Bankların müxbir hesabları açılır:

- a.Mərkəzi Bankın göstərişi üzrə.
- b.Bələdiyyələrin göstərişi ilə
- c.Banklararası müqavilələr əsasında+
- d.Maliyyə Nazirliyinin göstərişi ilə

Sual 139: Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- a.Nağd.
- b.Tədiyə+
- c.Avans
- d.Mövsümi.

Sual 140: Hesablaşma xidməti üçün bank ilə müştəri arasında bağlanılır:

- a.Kredit müqaviləsi
- b.Pul vəsaitlərinin qəbulu müqaviləsi
- c.Trast müqaviləsi
- d.Bank hesabı müqaviləsi.+

Sual 141: Nağdsız hesablaşmalar aparılır:

- a.Müəyyən forma və standarta malik hesablaşma sənədləri əsasında.+
- b.Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
- c.Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- d.Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.

Sual 142: Nağdsız dövriyyə əhatə edir.

- a. Ancaq əmtəə dövriyyəsini
- b. Əmtəə və qeyri əmtəə dövriyyəsini+
- c. Ancaq qeyri əmtəə dövriyyəsini
- d. Ancaq maliyyə dövriyyəsini.

Sual 143: Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri:

- a. Həddən çoxdur.
- b. Mövcud deyildir
- c. Olduqca azdır+
- d. Olduqca çoxdur.

Sual 144: İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- a. Dövlət bankları
- b. Kommersiya bankları+
- c. Təsərrüfat subyektləri
- d. Hesablaşma kassa mərkəzləri

Sual 145: Pulun tədavül vasitəsi funksiyası

- a. Nağdsız dövriyyənin əsasında durur
- b. Nağdsız istifadə oluna bilməz+
- c. Nağdsız dövriyyədə arabir arabir istifadə olunur
- d. Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.

Sual 146: hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:

- a. Akkreditiv
- b. Ödəmə tələbnamə
- c. Ödəmə tapşırığı+
- d. Çeklər

Sual 147: bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:

- A. Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında
- B. Ödəyicinin hesabında vəsaitin olduğu halda+
- C. Ödəyici kommersiya təşkilatı olduğu halda
- D. Vəsaiti ödəyən və vəsaiti qəbul edən tərəfə eyni bankda xidmət göstərilirsə

Sual 148: tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:

- a. Geri çağırılan və geri çağırılmayan
- b. Açıq və qapalı
- c. Adlı və orderli
- d. Müddətli, tələbolunanadək, təxirəsalınmış.+

Sual 149: müddətli ödəmə tapşırıqları istifadə edilir:

- a. Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə+
- b. Yalnız avans hesablaşmalarda
- c. Yalnız malların yüklənməsində
- d. Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə

Sual 150: hesablaşma forması, emitent-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicisindən vəsaitin qəbul edilməsini yerinə yetirən bank əməliyyatıdır.

- a. İnkasso+

- b.Akkreditiv
- c.Çeklərlə hesablaşma
- d.Veksel hesablaşması

Sual 151: akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:

- a.Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
- b.Əmtəə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat dövriyyəsindən yayınması+
- c.Malgöndərəne alıcı tərəfindən ona təqdim edilən mala görə zamanətin verilməməsi.
- d.Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması

Sual 152: akkreditivin bütün məbləğinin emitent-bankın icraçı bankda olan hesabından silinməsi hüququnun verilməsi ilə müşayiət olunan icraçı bankda açılan akkreditiv:

- a.Örtülmüş
- b.kommersiya
- c.Qeyri-kommersiya
- d.Örtülməyən+

Sual 153: akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:

- a.Məhsulun yüklənməsindən sonra+
- b.Məhsulun yüklənməsindən əvvəl
- c.Məhsulun alıcıya çatdırılmasından sonra
- d.Avans ödəmədən sonra

Sual 154: emitent-bank tərəfindən malgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:

- a.Geri çağırılmayan
- b.Klassik
- c.Geri çağırılan+
- d.Orderli

Sual 155: alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zamanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırıq əsasən hesablaşmanın aparıldığı forma adlanır.

- a.Akkreditiv+
- b.İnkasso
- c.Veksel
- d.Çeklərlə hesablaşma

Sual 156: . malgöndərənin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:

- a.Geri çağırılan
- b.Orderli
- c.Klassik
- d.Geri çağırılmayan+

Sual 157: akkreditiv üzrə nağd pulun ödənilməsi:

- a.Mümkün deyil+
- b.Mümkündür
- c.Bank-emitentin razılığı ilə mümkündür
- d.Mərkəzi Bankın razılığı ilə mümkündür.

Sual 158: akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:

- a. Bir neçə malgöndərən üçün istifadə edilə bilməz və ya ünvanı dəyişdirilə bilər.
- b. Yalnız bir malgöndərənə şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.+
- c. Yalnız nağd pula ödənilə bilər.
- d. Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.

Sual 159: akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:

- a. Mərkəzi Bank tərəfindən
- b. Maliyyə nazirliyi tərəfindən
- c. Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən
- d. Alıcı və satıcı arasında müqaviləyə əsasən+

Sual 160: akkreditivin müsbət cəhəti:

- a. Sövdələşmənin tərtibatının sadəliyi
- b. Əmtəə dövriyyəsinin tezliyi
- c. Malgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.+
- d. Əlavə xərclərin az olması.

Sual 161: emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- a. Örtülmüş
- b. Kommersiya
- c. Örtülən+
- d. Qeyri-kommersiya

Sual 162: ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər:

- a. Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
- b. Malgöndərinin başqa bankda hesabı açıldıqda
- c. Akkreditiv geri çağırılmayan olduqda
- d. Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə+

Sual 163: çeqlərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- a. Yalnız fiziki şəxslər arasında
- B. Yalnız hüquqi şəxslər arasında
- c. Hüquqi və fiziki şəxslər arasında+
- d. Yalnız kommersiya bankları arasında

Sual 164: çek kitabçalarının blank formaları müəyyən edilir:

- a. Mərkəzi Bank tərəfindən+
- b. Maliyyə Nazirliyi tərəfindən
- c. AR Hökuməti tərəfindən
- d. Mili Məclis tərəfindən

Sual 165: Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər:

- a. MDB dövlətlərində
- b. Rusiya və Belorusiyada
- c. Keçmiş SSRİ respublikalarında
- d. Yalnız ölkə ərazisində+

Sual 166: fiziki şəxslər arasında çeqlərlə hesablaşmalar:

- a. Mümkündür
- b. Qeyri-mümkündür+
- c. Mərkəzi Bankın razılığı ilə mümkündür.
- d. Adli çeqlər olduğu zaman mümkündür.

Sual 167: plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir.

- a.Müddətli
- b.Debet+
- c.Kredit-debet
- d.Kredit

Sual 168: hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.

- a.Büdcə təşkilatı
- b.Kommersiya təşkilatı
- c.dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti+
- d.dövlət bələdiyyə orqanı

Sual 169: vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr:

- a.mümkündür+
- b.mümkün deyil
- c.yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür
- d.yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.

Sual 170: Çeklər müştərinin hansı hesabından ödənilir?

- a.Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdan+
- b.Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
- c.Tranzit hesabdan
- d.Valyuta hesabından

Sual 171: bankın müştərisi hansı məbləğə çek yazı bilər.

- a.İstənilən məbləğdə
- b.Yalnız malgöndərənə olan borcu məbləğində
- c.Bankda depozitə qoyduğu məbləğdə+
- d.1000 manata bölünən istənilən məbləğdə

Sual 172: Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir:

- a.kreditləşmə müddətinə görə
- b.kredit idarələrinə görə
- c.Kreditin formalarına görə
- d.kredit təşkilatlarının əməliyyat növünə görə+

Sual 173: Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- a.uzun müddətli
- b.qısa müddətli+
- c.vaxtı keçmiş
- d.ödəniş vaxtı uzadılmış

Sual 174: Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- a.banklara mülkiyyət formasına görə
- b.banklara mülkiyyətin yeknəsəkliyi ilə
- c.yalnız dövlət bankının fəaliyyəti imkanı ilə
- d.banklara mülkiyyət forması müxtəlifliyi ilə.+

Sual 175: Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- a.Orderli çek
- b.Təqdimatlı çek
- c.Pul çeki

d.Adlı çek+

Sual 176: banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- a.Hesab-qaiməyə əsasən
- b.Hesablaşma sənədlərinə əsasən+
- c.Nəqliyyat sənədlərinə əsasən
- d.Uyğunluq sertifikatına əsasən

Sual 177: Ödənişin çeki banka təqdim edən şəxsə ödənilədiyi çek necə adlanır?

- a.Pul çeki
- b.Adlı çek
- c.Təqdimatlı çek+
- d.Orderli çek

Sual 178: aşağıdakı çek ötürülə bilməz.

- a.Pul çeki
- b.Təqdimatlı çek
- c.Orderli çek
- d.Adlı çek+

Sual 179: qarşılıqlı ödənişlərin zəçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- a.İstənilən hesablaşma sənədləri+
- b.Yalnız ödəmə tapşırıqları
- c.Yalnız ödəmə –tələbnamə tapşırıqları
- d.Yalnız hesablaşma çekləri.

Sual 180: Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- a.Orderli çek
- b.Adlı çek
- c.Təqdimatlı çek+
- d.Pul çekləri

Sual 181: çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülürsə bu çek:

- a.Təqdim olunana çek
- b.Orderli çek+
- c.Adlı çek
- d.Pul çeki

Sual 182: hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün bankın razılığı:

- a.Ekvayring
- b.İnkasso
- c.Embosso
- d.Avtorizasiya+

Sual 183: ölkə ərazisində banklar arasında hesablaşmalar:

- a.Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- b.Yalnız bankların müxbir hesabları vasitəsilə
- c.Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və klirinq hesablaşma əsasında+
- d.Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə

Sual 184: ötürücü imza (indossamentin) ilə verilən çeklər:

- a.Orderli çek+
- b.Adlı çek

- c.Təqdimatlı çek
- d.Pul çeki

Sual 185: kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- a.Embosso
- b.Avtorizasiya
- c.Ekvayrinq+
- d.Domisilyasiya

Sual 186: eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- a.Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə+
- b.Yalnız bankın müxbir hesabı vasitəsilə
- c.Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- d.Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə

Sual 187: bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- a.Debet
- b.Müddətli
- c.Kredit-debet
- d.Kredit+

Sual 188: banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- a.Mümkün deyil
- b.Məhdudiyyətsiz mümkündür. +
- c.Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
- d.Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.

Sual 189: nağdsız hesablaşma formasına aid deyil:

- a.Çeklər
- b.Səhm və istiqrazlar +
- c.Akkreditivlər
- d.Ödəmə tapşırığı

Sual 190: nağd pul dövriyyəsi:

- a.tədavüldən nağd pulların çıxarılması və emissiyası
- b.tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- c.nağd pulların nağdsız pullara keçməsi və əksinə
- d.nağd pul nişanlarının fasiləsiz hərəkəti +

Sual 191: müəssisə nağd pulu əldə edə bilər:

- a.yalnız AR Mərkəzi Bankından
- b.istənilən kommersiya bankından
- c.yalnız ona xidmət edən kommersiya bankından +
- d.istənilən hesablaşma-kassa mərkəzindən

Sual 192: nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- a.Mərkəzi Banka +
- b.kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- c.kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- d.Bələdiyyə maliyyə xidmətinə

Sual 193: nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- a.nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək

- b.vahid emissiya mərkəzi yaratmaq
- c.pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək +
- d.nağd pulların emissiyasını təmin etmək

Sual 194: hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar:

- a.ehtiyat fonduna keçir+
- b.məhv edilir
- c.xarici valyutaya dəyişdirilir
- d.dövlət qiymətli kağızlarına dəyişdirilir.

Sual 195: bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdırlar:

- a.xəzinədarlıqda
- b.AR Mərkəzi Bankında
- c.Kommersiya banklarında +
- d.Maliyyə Nazirliyində

Sual 196: nağd pul dövriyyəsi tsikli başlayır:

- a.kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
- b.hesablaşma-kassa mərkəzindən pulların kommersiya banklarına verilməsi ilə +
- c.müəssisələrin işçilərə əmək haqqları verməsi ilə
- td.icarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə

Sual 197: kommersiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar:

- a.məhv edilir
- b.xarici valyutaya dəyişdirilir
- c.dövlət qiymətli kağızlarına dəyişdirilir
- d.hesablaşma-kassa mərkəzinə təqdim edilir. +

Sual 198: nağd pul tədavülünün idarə edilməsi:

- a.qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- b.Mərkəzləşdirilmiş qaydada həyata keçirilir. +
- c.Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.
- d.Təbii şəkildə baş verir

Sual 199: nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- a.əhalinin +
- b.kommersiya banklarının
- c.təsərrüfat subyektlərinin
- d.ərzi üzrə hökumət orqanlarının

Sual 200: nağd pullar dövriyyəyə daxil olur:

- a.hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək +
- b.hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- c.hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
- d.hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək

Sual 201: Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir:

- a.müəssisəyə xidmət göstərən kommersiya bankı +
- b.hesablaşma-kassa mərkəzləri
- c.regional depozitarilər

d.Bələdiyyələr üzrə maliyyə xidmətləri

Sual 202: pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- a.hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur
- b.nağdsız dövriyyədən bir qədər çox olur
- c.hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- d.Əsasən nağdsız hesablaşmadan nəzərəcarpacaq səviyyədə aşağı olur. +

Sual 203: müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir:

- a.hesablaşma-kassa mərkəzinə
- b.regional depozitariyaya
- c.onlara xidmət edən kommersiya bankına +
- d.Maliyyə Nazirliyinə

Sual 204: hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir.

- a.Müəssisə və təşkilatların kassalarına
- b.Kommersiya banklarının əməliyyat kassalarına +
- c.Regional depozitariyaya
- d.Regional xəzinədarlığa

Sual 205: nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- a.Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- b.Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
- c.Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- d.Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə +

Sual 206: nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir:

- a.yalnız banknot
- b.yalnız xəzinədarlıq biletləri
- c.banknot, xəzinədarlıq biletləri, xırda pullar +
- d.xəzinədarlıq biletləri, xırda pullar

Sual 207: müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək:

- a.qadağandı
- b.qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
- c.Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür +
- d.Xüsusi icazənin kommersiya bankı və hesablaşma-kassa mərkəzi tərəfindən

verildiyi zaman mümkündür

Sual 208: nağd pulların dövriyyə kassası və ehtiyat fondu formalaşır:

- a.hesablaşma-kassa mərkəzində +
- b.kommersiya banklarında
- c.müəssisələrdə
- d.ərazi üzrə depozitaridə

Sual 209: pulun növlərinin inkişaf ardıcılığını göstərin.

- a.Kredit pullar
- b.Metal pullar
- c.Əmtəə-pul +
- d.Kağız pullar

Sual 210: nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər:

- a.diskontlu veksəl
- b.bank vekseli
- c.dostluq vekseli +

d.bürünc veksəl

Sual 211: indossoment vasitəsilə ötürülən çeklər:

- a.adlı çek
- b.tədavül etməyən çeklər
- c.orderli çek +
- d.təqdimatlı çek

Sual 212: pulların nominal dəyəri real dəyərləri ilə üst-üstə düşür.

- a.Real pullar +
- b.Kağız pullar
- c.Kredit pullar
- d.İdeal pullar

Sual 213: kağız pulların emitenti kimi çıxış edir:

- a.kommersiya bankları
- b.emissiya bankı və xəzinədarlıq +
- c.xəzinədarlıq və müəssisə
- d.müəssisə

Sual 214: kağız pullar hansı funksiyanı yerinə yetirir:

- a.tədavül və tədiyyə vasitəsi +
- b.dəyər ölçüsü
- c.dəyər ölçüsü və yığım funksiyası
- d.yığım və tədiyyə vasitəsi

Sual 215: əsasən metala dəyişdirilməyən, məcburi məzənnəsi olub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar:

- a.kağız pullar +
- b.kredit pullar
- c.metal pullar
- d.əmttə-pul

Sual 216: pul kütləsinin artıqlığı şəraitində hansı pulların artıq hissəsi dəfinə yığımına qatılırdı?

- a.Metal pul +
- b.Kağız pul
- c.Kredit pul
- d.İdeal pul

Sual 217: veksəl tədavülü məhdudlaşır:

- a.sövdələşmələrin məbləği ilə
- b.sövdələşmələrin müddəti ilə
- c.sövdələşmələrin müddət və məbləği ilə +
- d.vekselin ötürülməsinin mümkün olmaması ilə

Sual 218: kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- a.dəyər və yığım funksiyası
- b.dəyər və tədiyyə funksiyası
- c.tədavül və tədiyyə funksiyası +
- d.yığım və tədiyyə funksiyası

Sual 219: klassik banknotlar:

- a.heç bir təminatla malik deyil
- b.qızıla xırdalanmır və yalnız kommersiya təminatına malikdir.
- c.İkili zəmanətə – qızıl və kommersiya təminatına malikdir +
- d.Yalnız qızıl təminatına malikdir.

Sual 220: vekseldən fərqli olaraq banknotlar dövriyyəyə malikdirlər:

- a.ümumi +
- b.məhdud
- c.mövsümi
- d.abstrakt

Sual 221: kredit pulun bir növü kimi banknotların xüsusiyyəti ondan ibarətdir ki, onlar dövriyyəyə:

- a.dövlət xəzinədarlığı tərəfindən buraxılır
- b.kommersiya bankları tərəfindən buraxılır
- c.təsərrüfat subyektləri tərəfindən buraxılır
- d.arxasında təminatı olan emissiya bankı tərəfindən buraxılır. +

Sual 222: banknot emissiyasıxarakteri daşıyır.

- a.Kredit +
- b.Büdcə
- c.Maliyyə
- d.Təminatsız

Sual 223: hansı kredit sövdələşməsi əmtəə vekseli ilə rəsmiləşdirilir:

- a.kommersiya krediti +
- b.bank krediti
- c.istehlak krediti
- d.dövlət krediti

Sual 224: banknot tədavülünün qanunauyğunluğu:

- a.onların emissiya bankına geri dönməməsi
- b.onların daimi olaraq qızıla dəyişdirilməsi
- c.onların müntəzəm olaraq emissiya bankına qayıtması +
- d.pul kanallarının daimi olaraq banknotlarla doldurulması.

Sual 225: kağız pullar emissiyadan sonra:

- a.emissiya mərkəzindən getdikcə uzaqlaşır +
- b.böyük hissəsi emissiya mərkəzinə geri qaydır.
- c.Onları buraxan emissiya mərkəzinə təqdim edilib qızıla dəyişdirilir
- d.Faktiki olaraq kredit pullara çevrilir.

Sual 226: kağız pullar:

- a.xüsusi dəyərə malikdir.
- b.Yalnız nominal dəyərə malikdir +
- c.Nominal dəyərə malik deyil
- d.Dövlət tərəfindən müəyyən edilən məzənnəyə malik deyil

Sual 227: sadə veksəl tədavülə buraxılır:

- a.borclu tərəfindən +
- b.kreditor tərəfindən
- c.zəmanət verən tərəfindən
- d.havadar tərəfindən

Sual 228: veksəl üzrə hüququn ötürülməsi adlanır:

- a.aksept
- b.indossament
- c.indossomentləşdirmə +
- d.allonjlaşdırma

Sual 229: klassik veksellə rəsmiləşdirilən sövdələşmənin əsasını təşkil edir.

- a.Maliyyə əməliyyatı

- b.Qeyri-əmtəə əməliyyatı
- c.Valyuta əməliyyatı
- d.Əmtəə əməliyyatı +

Sual 230: veksel əsasən xidmət edir:

- a.fiziki şəxslər arasındakı sövdələşmələrə.
- b.İri maliyyə-ticarət sövdələşmələrinə, topdansatış ticarətə +
- c.Pərakəndə ticarətə, kiçik maliyyə-ticarət sövdələşmələrinə
- d.Fiziki şəxslər və emissiya bankları arasında sövdələşmələrə

Sual 231: xəzinədarlıq kağız pulları emissiya edərək onları dövlətə təqdim edir:

- a.kreditə
- b.icarəyə
- c.təmənnasız +
- d.ödəmə əsasında

Sual 232: vekselə əlavə edilmiş vərəqə adlanır:

- a.sessiya
- b.domilizasiya
- c.allonj +
- d.indossoment

Sual 233: mal dövriyyəsinə real tələbatla əlaqənin pozulması zamanı dəyişilməyən banknotlar:

- a.kortəbii şəkildə xəzinədarlığa daxil olur.
- b.Faktiki olaraq kağız pullara çevrilir +
- c.Faktiki olaraq dəyərli pullara çevrilir
- d.Dövlət tərəfindən tədavüldən çıxarılır

Sual 234: kvazi-pullar dedikdə pulların aşağıdakı növü başa düşülür.

- a.Kredit pullar +
- b.Kağız pullar
- c.Nağdsız pullar
- d.Tam dəyərli pullar

Sual 235: veksellər real əmtəə təminatına malik olmayıb və imkansız borclunun passivinin süni artırılması məqsədilə buraxılırlar

- a.Faizli
- b.Bank
- c.Xəzinədarlıq
- d.Bürünc +

Sual 236: veksel, banknot və çek pulun növünə aiddir.

- a.Metal
- b.Kağız
- c.Kredit +
- d.Real

Sual 237: pulun bütün funksiyalarını pullar yerinə yetirir

- a.Nağdsız pullar
- b.Kredit pullar
- c.Real pullar. +
- d.Kağız pullar

Sual 238: kvazi-pullara aiddir:

- a.istiqrazlar, veksellər, bank sertifikatları +
- b.banknot və xırda pullar

- c.çek və plastik kartlar
- d.tələbolunanadək bank yatırımları

Sual 239: kağız pulların emissiyasının pulun hansı funksiyasına əsaslanır:

- a.dəyər ölçüsü
- b.tədavül vasitəsi +
- c.yığım vasitəsi
- d.tədiyyə vasitəsi

Sual 240: veksəl üzərində təminat yazısı necə adlanır:

- a.aksept
- b.ballonj
- c.aval +
- d.obliqo

Sual 241: pullar xüsusi dəyərə malikdirlər.

- a.Kağız pullar
- b.Tam dəyərli pullar +
- c.Kredit pullar
- d.Nağdsız pullar

Sual 242: ötürücü veksəl üzrə ödəməni alan şəxs necə adlanır:

- a.emitent
- b.trassant
- c.trassa
- d.remitent +

Sual 243: veksəl üzərində ötürücü yazı necə adlanır:

- a.diskont
- b.aval
- c.allonj
- d.indossoment +

Sual 244: kvazi-pullar üzrə borc öhdəlikləri nə vaxt ödənilir.

- a.Tələb edilən kimi dərhal
- b.Kredit sövdələşməsi bitdikdən sonra +
- c.Kredit sövdələşməsinin bitməsinə ən az 10 gün qalmış
- d.hesablaşma-kassa mərkəzinin xüsusi razılığı ilə istənilən vaxt.

Sual 245: bankın plastik kartlarla fəaliyyəti necə adlanır.

- a.Krosslaşdırma
- b.Emissiya
- c.Ekvayring +
- d.Domisilyasiya

Sual 246: kredit pulların emissiyasının əsasında pulun hansı funksiyası durur.

- a.Tədavül vasitəsi
- b.Yığım vasitəsi
- c.Dəyər ölçüsü
- d.Tədiyyə vasitəsi +

Sual 247: dəyər ölçüsü funksiyasını pullar yerinə yetirə bilər.

- a.Kağız pullar
- b.Real pullar +
- c.Kredit pullar
- d.Nağdsız pullar

Sual 248: pullar pul dövriyyəsinin kanallarında ilişib qalır və kanalları doldurmaqla ucuzlaşır.

- a.Kredit pullar
- b.Kağız pullar +
- c.Nağdsız pullar
- d.Real pullar

Sual 249: diskontlu veksellərin fərqləndirici cəhəti:

- a.vekselin məbləğinə faizlərin əlavə edilməsi haqda vekseldə göstərişin olmaması
- b.vekselin nominaldan aşağı satılması +
- c.borcun əsas məbləğinin və faizlərin əlavə edilməsi
- d.veksel məbləğinə faizlərin əlavə edilməsinin göstərilməsi

Sual 250: ödəyicinin vekselin ödəməsinə razılığı necə adlanır:

- a.reqress
- b.aksept +
- c.aval
- d.indossoment

Sual 251: inflyasiyasız iqtisadiyyat pulların dövriyyəsi üçün xarakterikdir.

- a.Kağız pullar
- b.Kağız və kredit pullar
- c.Real pullar +
- d.Kredit pullar

Sual 252: dövlətin və xalq təsərrüfatının bank kreditləşməsi yolu ilə, həmçinin aktiv tədiyyə balansına malik ölkələrdə rəsmi valyuta ehtiyatlarının artması nəticəsində dövriyyəyə buraxılan pullar:

- a.banknot +
- b.veksel
- c.çek
- d.kağız pullar

Sual 253: ötürücü vekseldə ödəyici kimi çıxış edir:

- a.veksel emitenti
- b.veksel saxlayan
- c.vekselin əldə edilməsi üçün vəsait buraxan investor
- d.veksel emitenti tərəfindən müəyyən edilmiş şəxs. +

Sual 254: pul sistemi:

- a.pul kütləsinin kupyur quruluşudur
- b.Ölkənin pul tədaviyünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır +
- c.Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.
- d.Həm ölkə daxilində, həmçinin ölkədən kənarda nağd və nağdsız ödəmələrin məcmusudur

Sual 255: ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir:

- a.xarici və milli valyuta ilə
- b.xarici valyutada
- c.yalnız milli valyutada +
- d.beynəlxalq hesablaşma pul vahidi ilə

Sual 256: qızıl deviz standartı nəyi nəzərdə tuturdu:

- a.banknotların yüksək çəkili qızıl külçələrə dəyişdirilməsini
- b.pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövr etməsini.
- c.Banknotların maneəsiz qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsi +

- d.Eyni vaxtda qızıl və gümüş pulların dövr etməsini
- Sual 257: emissiya mexanizmi dedikdə ... başa düşülür:
- a.ölkənin emissiya mərkəzi və hesablaşma kassa mərkəzi.
 - b.Emissiya mərkəzi və ölkənin inkassa xidməti
 - c.pulların dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası +
 - d.Banknot və xırda pulların kəsilməsi texnologiyası
- Sual 258: qızıl külçə standartı ... nəzərdə tuturdu:
- a.qızıl və gümüş pulların eyni zamanda tədavülünü
 - b.Banknotların yüksək çəkili qızıla dəyişdirilməsini +
 - c.Banknotların kağız və kredit pullara dəyişdirilməsini
 - d.Banknotların devizlərə – istənilən miqdarda qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsini
- Sual 259: bimetalizm dövründə ikili valyuta sistemi qızıl və gümüş pulların nisbəti necə müəyyənləşirdi?
- a.kortəbii şəkildə
 - b.təsərrüfat subyektlərinin razılığı ilə
 - c.dövlət tərəfindən +
 - d.kommersiya bankları tərəfindən
- Sual 260: iqtisadiyyatın bazar modelində mərkəzi bank hökumətə pul vəsaitlərini ... verir:
- a.müəyyən təminat əsasında kreditləşmə qaydasında +
 - b.Əvəzsiz qaydada
 - c.Yalnız beynəlxalq maliyyə-valyuta təşkilatlarının zəmanəti olduqda.
 - d.Heç bir təminat olmadan kredit əsasında
- Sual 261: Qızıl sikkə standartı nəyi nəzərdə tuturdu:
- a.banknotların yüksək həcmli qızıla dəyişdirilməsini.
 - b.pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövriyyəsini +
 - c.Banknotların qızıl külçə standartlı ölkələrin valyutasına dəyişdirilməsini
 - d.Eyni vaxtda qızıl və gümüş pulların dövriyyəsini
- Sual 262: pul sistemi idarə edilir:
- a.qeyri-mərkəzləşdirilmiş qaydada
 - b.İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada +
 - c.Kortəbii.
 - d.Yalnız iqtisadiyyatın plan modelində
- Sual 263: iqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir:
- a.inzibati idarəçilik metodları ilə
 - b.idarəetmənin iqtisadi metodları ilə +
 - c.kortəbii qaydada
 - d.qeyri-mərkəzləşdirilmiş qaydada
- Sual 264: kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir:
- a.hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka
 - b.təsərrüfat subyektlərinə
 - c.təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşma-kassa mərkəzlərinə
 - d.təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına +
- Sual 265: bimetalizm sistemində paralel valyuta sistemi formasında qızıl və gümüş pulların dövriyyədə nisbəti müəyyən edilirdi:
- a.dövlət tərəfindən
 - b.kommersiya bankı tərəfindən

c.mərkəzi bank tərəfindən

d.təbii yolla +

Sual 266: iqtisadiyyatın planlı modelində pul sistemi idarə edilirdi:

a.idarəçiliyin inzibati metodları ilə +

b.iqtisadi metodlarla

c.təbii yolla

d.qeyri-mərkəzləşdirilmiş yolla

Sual 267: bimetallizm və monometallizm tədavülünün pul sistemidir:

a.kağız pul

b.kredit pul

c.metal pul +

d.kağız-kredit pul

Sual 268: hazırda manat təmin edilir:

a.kommersiya banklarının bütün aktivləri ilə

b.təsərrüfat subyektlərinin əmtəə qiymətlilərinin ehtiyatları ilə

c.Mərkəzi Bankın bütün aktivləri ilə +

d.Dövlət büdcəsinin bütün gəlirləri ilə

Sual 269: dövlət büdcəsi maliyyə planıdır:

a.proqnoz

b.qeyri-mərkəzləşdirilmiş

c.istiqamətləndirilmiş

d.direktiv +

Sual 270: bimetalizmə hansı valyutə sistemi xasdır:

a.üzən və sabit valyuta sistemi

b.ikili və paralel valyuta sistemi +

c.açıq və qapalı valyuta sistemi

d.konversiya edilmiş və konversiya edilməmiş

Sual 271: Kopernik-Qreşem qanunu:

a.Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətin müəyyən edildiyi halda yaxşı pullar pis pullar tərəfindən dövriyyədən çıxışdırılır +

b.Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətin müəyyən edildiyi halda pis pullar yaxşı pullar tərəfindən dövriyyədən çıxışdırılır

c.Bazarda məzənnənin formalaşması zamanı pis pulların yaxşı pulları çıxışdırması

d.Bazarda məzənnənin formalaşması zamanı yaxşı pulların pis pulları çıxışdırması

Sual 272: qızıl standartının formalarının inkişaf ardıcılığını göstərin:

a.qızıl deviz

b.qızıl sikkə +

c.qızıl külçə

Sual 273: dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi - hansı pul sisteminin xarakterik xüsusiyyətidir?

a.Kağız-kredit pul sistemi +

b.Metal pul sistemi

c.Bimetallizm pul sistemi

d.Monometallizm pul sistemi

Sual 274: bir metaldan hazırlanmış pulların dövriyyəsipul sistemi üçün xarakterikdir:

a.bimetallizm

- b.kağız dövriyyəsi
- c.monometallizm +
- d.kredit dövriyyəsi

Sual 275: inflyasiya dedikdə:

- a.milli pul vahidinin möhkəmlənməsi və ya qiymət səviyyəsinin dəyişməsidir.
- b.Pulların qiymətdən düşməsi, qiymət artımı ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin düşməsi, əmtəə qıtlığı və mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsi+
- c.Mili valyutanın məzənnəsinin xarici valyutaya nisbətən artması.nın uzun müddət davam etməsi
- d.Pulların alacalaq qabiliyyətinin artmasını, qiymət səviyyəsinin sabitləşməsini, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşmasını xarakterizə edən prosesdir

Sual 276: inflyasiyanın ölçülməsi üçün istifadə edilir:

- a.Dou-Cons indeksi
- b.Ticarət sistemi indeksi
- c.Qiymət indeksi +
- d.Orta əmək haqqı səviyyəsi

Sual 277: tələb inflyasiyası üçün xarakterikdir:

- a.mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi
- b.məcmu tələbin mal və xidmət təklifini üstələməsi +
- c.əmtəə istehsalının həddən artıq olması
- d.ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması

Sual 278: çaparaq inflyasiyada qiymətlərin orta illik artım faizi:

- a.5%-dən 10%-ə kimi
- b.100 %-dən artıq
- c.10 %-dən 50 %-ə kimi +
- d.5 %-ə kimi

Sual 279: xaricdə qiymətlərin qalxması ilə əlaqədar baş verən inflyasiya: a.ixrac inflyasiyası

- b.lokal inflyasiyası
- c.idxal inflyasiyası +
- d.daxili inflyasiya

Sual 280: gizli inflyasiya xarakterizə olunur:

- a.əhalinin ödəmə qabiliyyətinin olmaması ilə
- b.ümumi qiymət səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması ilə
- c.xüsusi kooperativ sektorda qiymət sabitliyi şəraitində dövlət sektorunda qiymətlərin qalxması ilə
- d.iqtisadiyyatda defisitın yaranması, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi ilə +

Sual 281: hiperinflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.

- a.5 %-ə qədər
- b.5%-dən 10%-ə qədər
- c.100%-dən yuxarı +
- d.10%-dən 50%-ə qədər

Sual 282: bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir

- a.Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi

- b.Bütün mal qrupları üzrə inzibati qiymətdə qoymada
- c.İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
- d.Mal və xidmətlərin qiymətinin qalxması, milli valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi+

Sual 283: xərclərin inflyasiyası əlaqədar yaranan qiymət artımı ilə xarakterizə olunur:

- a.iqtisadiyyatın defisiti, mal və xidmətlərin keyfiyyətinin düşməsi ilə
- b.istehsal amilləri ilə +
- c.dövlət büdcəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə
- d.xalq təsərrüfatının artıq kreditləşməsi ilə.

Sual 284: mötədil inflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.

- a.100%-dən artıq
- b.50 %-dən 100%-ə qədər
- c.10%-dən 50%-ə qədər
- d.5%-dən 10 %-ə qədər+

Sual 285: proqnozlaşdırılma baxımından inflyasiya:

- a.məhdud və dünya inflyasiyası
- b.mötədil, çaparaq, hiperinflyasiya
- c.balanslaşdırılmış və qeyri-balanslaşdırılmış
- d.gözlənilən, gözlənilməyən +

Sual 286: çaparaq və hiperinflyasiya xarakterikdir:

- a.inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün+
- b.inkişaf etmiş ölkələr üçün
- c.bütün ölkələr üçün
- d.iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün

Sual 287: inflyasiyanın qeyri-pul amilləri müəyyən edilir:

- a.yalnız iqtisadiyyatın dollarlaşması ilə
- b.iqtisadiyyatın balanslaşdırılmamış strukturu, siyasi inhisar, cəmiyyətdə siyasi qeyri-stabilliklə +
- c.Dövlət büdcə kəsiri, dövlət borcunun artması, istehsalın artıq kreditləşməsilə
- d.Yalnız iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə

Sual 288: inflyasiya zamanı kapital:

- a.yüksək texnologiya sahəsinə yönəlir
- b.tədavül sahəsindən istehsal sahəsinə keçir
- c.İstehsal sahəsindən tədavül sahəsinə keçir+
- d.Mənsubiyyətdən asılı omlayaraq sabit fəaliyyət göstərir.

Sual 289: qiymət indeksi aşağıdakıları əks etdirən göstəricidir.

- a.Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin tamamilə dəyişməsinə
- b.Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin nisbi dəyişməsinə+
- c.İl ərzində milli valyutanın devalvasiya faizini
- d.Məcmu ictimai məhsulun illik artım tempi

Sual 290: inflyasiyası zamanı ödəmə dövriyyəsində əmtəə kütləsinin məhdud təklifi ilə müqayisədə pul kütləsi artıqlığı yaranır ki, bu da qiymət səviyyəsinin qalxmasına, pulların qiymətdən düşməsinə səbəb olur.

- a.Tələb inflyasiyası +

- b.Təklif inflyasiyası
- c.Xərclər inflyasiyası
- d.Əmək haqqı inflyasiyası

Sual 291: inflyasiyanın pul amilləri müəyyən edilir:

- a.iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə, inhisarçı siyasətlə, cəmiyyətdə siyasi qeyri-sabitliklə
- b.Dövlət büdcə kəsiri ilə, dövlət borcunun artması ilə, istehsalın artıq kreditləşməsi ilə+
- c.Yalnız iqtisadiyyatın dollarlaşması ilə.
- d.Yalnız iqtisadiyyatın balanslaşdırılmamış quruluşu ilə.

Sual 292: hiperinflyasiya xarakterizə edilir:

- a.ölkədə sosial-iqtisadi vəziyyətin, pul vahidinin alıcılıq qabiliyyəti və valyuta kurslarının sabitliyi ilə
- b.Ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi şəraitində pulun alıcılıq qabiliyyətinin nəzərə çarpmayacaq dərəcədə düşməsi ilə.
- c.Pul vahidinin kəskin ucuzlaşması, ödəmə dövryyəsinin pozulması, ölkədə təsərrüfat əlaqələrinin iflici ilə +
- d.Pul vahidinin azacıq ucuzlaşması, ödəmə dövryyəsinə və ölkənin təsərrüfat əlaqələrində uyğunsuzluqların yaranması ilə.

Sual 293: planlı iqtisadiyyatda inflyasiya bir qayda olaraq aşağıdakı hallarda təzahür olunur:

- a.mal və xidmətlər üzrə qiymət artımı, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- b.Mili məhsulların geniş həcmdə xarici məhsullarla əvəz edilməsi
- c.Şok terapiyası və təbii qiymətqoyma
- d.İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi +

Sual 294: Qiymət artımı dərəcəsinə görə inflyasiya:

- a.balanslaşdırılmış və balanslaşdırılmamış +
- b.daxili və xarici
- c.lokal və dünya
- d.gözlənilən, gözlənilməyən

Sual 295: Pul islahatı dedikdə:

- a.ölkənin pul sisteminin tamamilə yenidən qurulması
- b.kağız pulların metal pulları dövriyədən sıxışdırıb çıxarmaq üzrə dövlətin uzun müddətli siyasəti
- c.ölkənin pul sisteminin qismən və tamamilə dəyişdirilməsi +
- d.qızılın pul funksiyası rolunu itirməsi prosesi

Sual 296: Pul islahatının məqsədi hansıdır:

- a.Pul biletlərinin tədavülünün kosmetik dəyişdirilməsi, onun rənginin və əlverişli formatının müəyyənləşdirilməsi, müdafiyyə dərəcəsinin yüksəldilməsi
- b.pul tədavülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi +
- c.milli pul vahidlərinin valyuta məzənnəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
- d.ölkədə mövcud qiymət miqyasının dəyişməsi

Sual 297: Pul tədavülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır:

- a.revolivasiya, devolivasiya, staqnasiya, kontribusiya

- b.infliyasiya, defilyasiya, staqnasiya, qəlirlər siyasəti
- c.nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya
- d.nulifikasiya, devolivasiya, revolivasiya, denominasiya +

Sual 298: Devolivasiya dedikdə başa düşülür:

- a.pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi+
- b.pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- c.ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- d.qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması

Sual 299: Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması:

- a.daimi həyata keçirilir
- b.yalnız milli valyutanın devolivasiyası zamanı həyata keçirilir
- c.həyata keçirilə bilinən +
- d.yalnız milli valyutanın revolivasiyası zamanı həyata keçirilir

Sual 300: Dəyər nişanələrin tədavülü zamanı Milli valyutanın devolivasiyası nəyi ifadə edir:

- a.onun qızıl məzmununun azalmasını
- b.mövcud qiymət miqyasının möhkəmlənməsini
- c.onun rəsmi valyuta məzənnəsinin artırmasını +
- d.onun rəsmi valyuta məzənnəsinin azalmasını